

Legislative Update Newsletter

May 17, 2018

[Azərbaycan dilində](#) ♦ [View all updates](#) ♦ [Our services](#) ♦ [Media](#) ♦ [Key contacts](#)

Overview of recent changes in the Azerbaijani legislation that could materially impact your business.

Tax and Legal Services

1. Civil Code was amended

Document: Law of the Republic of Azerbaijan “On amending the Civil Code of the Republic of Azerbaijan” (“Law”)

Date of signing: 23 April 2018

Commentary: According to this Law, in specified cases person acting on behalf of a legal entity, as well as persons represented in the governing bodies of such entities (members of supervisory board and executive body), shall be liable for damages caused to a legal entity. Such cases include:

- payment of bonuses to members of governing bodies disproportional to the legal entity's profit or in cases when the legal entity is in loss;
- selling or using property of legal entity at significantly lower conditions and prices than market conditions;
- concluding contracts that violate Azerbaijani laws or threaten interests of legal entities;
- purchasing goods (works, services), by legal entity, at a higher price than their actual value on the basis of concluded contracts;
- appropriating or wasting the property of a legal entity;
- concluding unfair deals in relation to shareholders (stakeholders).

If one of above cases occurs or if there is a probability of its occurrence, the shareholder (stakeholder), holding at least 5 per cent of shares (stakes) in the charter capital of a legal entity, is eligible to request and verify documents from the person who executes the mentioned cases. If the occurrence of such cases has been disclosed, the person executing the action damaging the legal entity's interests may be dismissed by the resolution of the general meeting of shareholders and shall be liable to compensate legal entity's damages caused by his/her actions.

Additionally, according to the amendment to the Civil Code, legal entity's other shareholders are entitled with right of first refusal when any of shareholders wishes to sell its shares in

the given legal entity. Before the amendment, other rules may have been stipulated by the charter of a limited liability company.

Law is effective from 25 April 2018.

2. The Law “On Insolvency and Bankruptcy” was amended

Document: Law of the Republic of Azerbaijan “On amending the “Law on insolvency and bankruptcy” of the Republic of Azerbaijan” (“Law”)

Date of signing: 24 April 2018

Commentary: The amendment to the law stipulates measures to improve the debtor's solvency in order to prevent the debtor's liquidation. Debtor's recovery is carried out in accordance with the plan of recovery.

Also, according to the amendment, in case the debtor has made a deal to gain superiority in sequence of payment over the other creditors during the previous six months prior to the commencement of the bankruptcy process, the administrator of the property may apply to the court to challenge the deals concluded by the debtor. It should be noted that before the amendment, the debtor may have applied to court in case if the right was granted or the pledge right was created during the previous 90 days before the commencement of the bankruptcy process.

Additionally, the amendment relates to the sale of the debtor's assets. Thus, according to the amendments, the sale of assets, which constitute 5% or more of the debtor's assets, is carried out in accordance with sale plan prepared by the administrator of the property and approved by the creditors' meeting, by means of an open auction or by other means in case of special circumstances defined by Law.

Law is effective from 28 April 2018.

3. Law “On Foodstuffs” was amended

Document: Law of the Republic of Azerbaijan “On amending the Law on foodstuffs of the Republic of Azerbaijan” (“Law”)

Date of signing: 23 February 2018

Commentary: According to the amendment, if the importing countries require the food safety certificate and (or) other certificates (veterinary, phytosanitary, etc.) on foodstuff and its raw material, such certificates shall be provided by the Food Safety Agency.

Foodstuff imported into the Republic of Azerbaijan shall have a food safety certificate that is recognized in accordance with Azerbaijani legislation or issued by the Food Safety Agency. If the manufacturer of the imported foodstuff has passed the food safety registration, the food safety certificate is not required for such manufacturer's products.

Entities involved in foodstuffs activities shall be registered by the Cabinet of Ministers of the Republic of Azerbaijan.

Law is effective from 02 May 2018.

4. “Regulations of “Electronic mortgage and credit guarantee system” were approved

Document: Decree of the President of the Republic of Azerbaijan “On approving the Regulations on “Electronic mortgage and credit guarantee system ” (“Decree”)

Date of signing: 01 May 2018

Commentary: According to the Regulations, the purpose of the system is to improve the quality and efficiency of the services provided by simplifying the access to mortgage and entrepreneurship loans, creating equal conditions for persons wishing to obtain a loan, ensuring transparency and efficiency during the consideration of applications, as well as time and cost savings by using the real-time access to the required documents by taking advantage of the information and communication technologies.

Decree is effective from 04 May 2018.

5. Rules on mortgage lending were amended

Document: Decree of the President of the Republic of Azerbaijan “On amending the Decree on certain issues of mortgage lending in the Republic of Azerbaijan” (“Decree”)

Date of signing: 02 May 2018

Commentary: According to the amendment, the issues related to the mortgage loan restructuring were added to the Rules “On mortgage loan, including preferential mortgage, financed by the Mortgage and Credit Guarantee Fund of the Republic of Azerbaijan” (“Rules”) approved by the Decree.

In accordance with the amendment, along with the residential area over which the ownership right is registered or pre-registered with state authorities, the loan will be granted for the purchase of the stake with attached constituent parts on land plot on which the uncompleted building with the registered guarantee note is located as well.

Decree is effective from 03 May 2018.

6. Rules on provision of mortgage loan guarantee by Mortgage and Credit Guarantee Fund have been approved

Document: Decree of the President of the Republic of Azerbaijan “On additional measures to improve the activities of the Mortgage and Credit Guarantee Fund of the Republic of Azerbaijan” (“Decree”)

Date of signing: 01 may 2018

Commentary: According to the Decree, “the Rules on the provision of mortgage loan guarantee by the Mortgage and Credit Guarantee Fund of the Republic of Azerbaijan” (hereinafter referred to as the “Rules”) were approved. According to the decree, the draft law on exemption of Mortgage and Credit Guarantee Fund from tax liabilities shall be submitted within one month to the President of the Republic of Azerbaijan.

Decree is effective from 03 May 2018.

7. Decree on ensuring activity of the Mortgage and Credit Guarantee Fund was amended

Document: Decree of the President of the Republic of Azerbaijan “On amending the Decree on ensuring activity of the Mortgage and Credit Guarantee Fund of the Republic of Azerbaijan ” (“Decree”)

Date of signing: 01 may 2018

Commentary: Several amendments have been made to the "Rules on guaranteeing the loans in manats received by the Entrepreneurs" (hereinafter referred to as the "Rules") approved by the Decree. According to the amendment, the interest rate subsidy is the government's freely allocated funds to cover part of the calculated interest on these loans, provided that the Mortgage and Credit Guarantee Fund guarantees the loans issued to entrepreneurs by authorized banks in manats. Guaranteed loans must meet the following requirements:

-The total amount of loans of a borrower guaranteed by all authorized banks shall not exceed 5,000,000 (five million) manat, and the total amount of loans of the related borrowers guaranteed by all authorized banks shall not exceed 10,000,000 (ten million) manats. Before the amendment, the total amount of a loan a borrower or of a group of borrowers guaranteed by all authorized banks should not exceed 3,000,000 (three million) manats.

- The maximum amount of a guarantee on a borrower is increased from 500,000 (five hundred thousand) to 3,000,000 (three million) manats.

In addition, the amount of guarantees given to a group of related borrowers shall not exceed 6,000,000 (six million) manats. In the previous edition, this amount was 750,000 (seven hundred fifty thousand) manats.

Decree is effective from 06 May 2018.

8. “Law on Credit Bureaus” was amended

Document: Law of the Republic of Azerbaijan “On amending the Law on Credit Bureaus” (“Law”)

Date of signing: 03 April 2018

Commentary: According to the Law, Credit organizations may obtain credit report of current borrowers, whose credit history has been established, without their consent, if the legal relationship with them was established before April 1, 2018.

Law is effective from 06 May 2018.

9. Civil Code was amended

Document: Law of the Republic of Azerbaijan “On amending the Civil Code” (“Law”)

Date of signing: 03 April 2018

Commentary: According to the Law, the information constituting a bank secrecy is also provided to credit bureaus in addition to the clients themselves or their representatives, external auditors and financial markets supervisory authority.

Law is effective from 06 May 2018.

10. Code of Administrative Offenses was amended

Document: Law of the Republic of Azerbaijan “On amending the Code of Administrative Offences of the Republic of Azerbaijan” (“Law”)

Date of signing: 24 April 2018

Commentary: According to the amendment, in case of the violation of unemployment insurance legislation by insurer, i.e.:

- not registering as an insurer (insurer registered with the State Social Protection Fund (hereinafter referred to as the “Fund”) for compulsory state social insurance purposes are considered registered for unemployment insurance purposes);
- not insuring its employees from unemployment;
- non-payment of the insurance premium to the Fund in the manner, amount and timeframe prescribed by the Law on Unemployment Insurance;
- not informing the insurer about the profession, specialty and salary of the employee within 5 days from the date of notification of the employee when the number of employees or the staff unit is reduced in accordance to the Labor Code;
- failure to submit to the Fund the information which serves as a basis on calculation and payment of insurance premium and determining insurance payment (in electronic or paper carrier),
- not to inform the Fund on his reorganization or liquidation in cases specified by the Civil Code;
- for not correctly registering the calculation and transfer of insurance premium and not submitting the report to the Fund, for not ensuring the maintenance of the documents and information serving as a basis for insurance payment

individuals shall be fined at AZN 100, officials – AZN 200 and legal entities – AZN 400.

Additionally, the insured shall be fined in the amount of the damages (lost profit) incurred by the Fund in case of not submitting within 10 days the information on the cases causing to change or suspend the amount of insurance payment.

Law is effective from 16 May 2018.

Our key contacts



Murat Karakas

Managing Partner

T +994 12 404 8910
E MuratKarakas@kpmg.ru



Mushfig Aliyev

Partner,
Head of Tax and Legal
Department

T +994 12 404 8910
E maliyev@kpmg.az



Farid Isayev

Director,
Head of Legal
Services

T +994 12 404 8910
E fisayev@kpmg.az

www.kpmg.az



Privacy | Legal

You have received this message from KPMG Azerbaijan Limited. If you wish to unsubscribe from the Legislative Update Newsletters, please [click here](#). If you wish to unsubscribe from all KPMG communications, please [click here](#).

If you have any questions, please send an e-mail to fisayev@kpmg.az.

KPMG Azerbaijan Limited, Port Baku, 12th floor, 153, Neftchilar Avenue, Baku, AZ1010, Republic of Azerbaijan

© 2018 KPMG Azerbaijan Limited, a company incorporated under the Laws of Guernsey, acting through its Representative Office in the Republic of Azerbaijan and a member firm of the KPMG network of independent member firms affiliated with KPMG International Cooperative ("KPMG International"), a Swiss entity. All rights reserved.

The KPMG name and logo are registered trademarks or trademarks of KPMG International. © 2018 KPMG Azerbaijan Limited, a company incorporated under the Laws of Guernsey, acting through its Representative Office in the Republic of Azerbaijan and a member firm of the KPMG network of independent member firms affiliated with KPMG International Cooperative ("KPMG International"), a Swiss entity. All rights reserved.

Qanunvericiliyə Dair Mühüm Dəyişikliklər

May 17, 2018

[English version](#) • [Bütün dəyişikliklər](#) • [Xidmətlərimiz](#) • [Media](#) • [Əlaqə](#)

Biznes fəaliyyətinizə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək Azərbaycan qanunvericiliyinə edilən son dəyişikliklərin icmalını Sizin diqqətinizə çatdırırıq.

Vergi və Hüquq Xidmətləri

1. Mülki Məcəlləyə dəyişiklik edildi

Sənəd: "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu" ("Qanun")

İmzalandığı tarix: 23 aprel 2018-ci il

Şərh: Bu Qanuna uyğun olaraq, xüsusi hallarda hüquqi şəxs adından çıxış edən şəxsin, həmçinin hüquqi şəxsin idarəetmə orqanlarında təmsil olunan şəxslərin (müşahidə şurası və icra orqanı üzvləri) hüquqi şəxsə dəyən zərərə görə məsuliyyət daşdığı halları əhatə edir. Belə hallara aşağıdakılar aiddir:

- hüquqi şəxs mənfəətinə qeyri-mütənasib həcmdə və ya hüquqi şəxs zərərlə işlədiyi halda idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi;
- hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə satılması və ya istifadəyə verilməsi;
- hüquqi şəxsə aidiyyəti olan şəxslərlə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozan və ya maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması;
- hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması;
- hüquqi şəxsin əmlakının mənimlənməsi və ya israf edilməsi;
- səhmdarlara (payçılara) münasibətdə ədalətsiz əqdlərin bağlanması.

Əgər yuxarıda qeyd olunan sui-istifadə hallarından biri baş verərsə və ya baş verməsi ehtimalı yaranarsa, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçıları bu halları yoxlamaq üçün sadalanan halları icra edən şəxsdən bununla bağlı sənədləri tələb edib yoxlaya bilər. Bu halların baş verdiyi aşkarlanarsa, hüquqi şəxsin maraqlarına ziyan vurmuş hərəkəti icra edən şəxs iştirakçılarının ümumi yığıncağının qərarı ilə vəzifədən kənarlaşdırıla bilər və hərəkətləri ilə vurduğu zərərin ödənilməsinə görə məsuliyyət daşıyır.

Əlavə olaraq, Mülki Məcəlləyə edilmiş dəyişikliyə əsasən hüquqi şəxsin digər səhmdarları səhmdarlardan hər hansı biri hüquqi şəxsə öz

səhmlərini satmaq istədikdə ilk imtina hüququna malikdirlər.. Dəyişiklikdən əvvəl isə, məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsi ilə başqa qayda nəzərdə tutula bilərdi.

Qanun 25 aprel 2018-ci il tarixindən etibarən qüvvəyə minib.

2. “Müflisləşmə və iflas haqqında” qanuna dəyişiklik edildi

Sənəd: "Müflisləşmə və iflas haqqında " Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ("Qanun")

İmzalandığı tarix: 24 aprel 2018-ci il

Şərh: Qanuna dəyişikliklə ilk növbədə borclunun ləğv edilməsinin qarşısını alınması üçün borclunun ödəmə qabiliyyətinin bərpası üsulu olan sağlamlaşdırma üzrə tədbirlər müəyyən edilib. Borclunun sağlamlaşdırılması sağlamlaşdırma planına uyğun olaraq həyata keçirilir.

Həmçinin, dəyişikliyə əsasən, borclunun iflas prosesinə başlanması məqamından əvvəlki altı ay ərzində bir kreditoru digər kreditrlərə münasibətdə ödənişlərin növbəliliyində üstün vəziyyətə gətirəcək əqdlər bağlandıqda, əmlak inzibatçısı borclunun bağladığı əqdlərin mübahisələndirilməsi üçün məhkəməyə müraciət edə biləcək. Qeyd edək ki, dəyişiklikdən əvvəl hüquqların verilməsi və ya girov hüququnun yaradılması iflas prosesinə başlanılması məqamından əvvəlki 90 gün ərzində həyata keçirildikdə borclu məhkəməyə müraciət edə bilərdi.

Əlavə olaraq, dəyişiklik borclunun aktivlərinin satılması ilə bağlıdır. Belə ki, dəyişikliyə əsasən, dəyəri borclunun aktivlərinin 5% və daha çox hissəsini təşkil edən aktivlərin satılması əmlak inzibatçısı tərəfindən hazırlanan və kreditrlərin yığılacağında təsdiq edilən satış planına uyğun olaraq açıq hərrac yolu ilə və ya Qanunla müəyyən edilmiş xüsusi hallar olduqda başqa üsullarla həyata keçirilir.

Qanun 28 aprel 2018-ci il tarixindən etibarən qüvvəyə minib.

3. “Yeyinti məhsulları haqqında” qanuna dəyişiklik edildi

Sənəd: “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ("Qanun")

İmzalandığı tarix: 23 fevral 2018-ci il

Şərh: Dəyişikliyə əsasən, idxalçı ölkələr qida məhsuluna, onun xammalına dair qida təhlükəsizliyi sertifikatının və (və ya) digər sertifikatların (baytarlıq, fitosanitar və s.) alınmasını tələb etdiyi halda, həmin sertifikatların verilməsi Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təmin edilir.

Azərbaycan Respublikasına idxal olunan qida məhsulları isə, Azərbaycan Respublikasının qanunvericiliyə uyğun olaraq tanınmış və ya Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan yeyinti məhsulunun istehsalçısı

qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi sertifikatı tələb olunmur.

Yeyinti məhsulları sahəsində fəaliyyətlə məşğul olan şəxslər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qeydiyyatata alınır.

Qanun 02 may 2018-ci il tarixindən etibarən qüvvəyə minib.

4. “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə” təsdiq edildi

Sənəd: “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı” (“Fərman”)

İmzalandığı tarix: 01 may 2018-ci il

Şərh: Əsasnamə əsasən, sistemin tətbiqinin məqsədi ipoteka və sahibkarlıq kreditlərinə çıxış imkanlarının sadələşdirilməsindən, kredit almaq istəyən şəxslər üçün bərabər şərait yaradılmasından, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsindən, habelə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından faydalanaraq tələb olunan sənədləri real vaxt rejimində əldə etməklə, sərf olunan vaxta və xərclərə qənaət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına nail olmaqdır.

Fərman 04 may 2018-ci il tarixindən etibarən qüvvəyə minib.

5. İpoteka kreditləşməsi qaydaları dəyişdi

Sənəd: “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Fərman”)

İmzalandığı tarix: 02 may 2018-ci il

Şərh: Dəyişikliyə əsasən, Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda (“Qaydalar”) ipoteka kreditinin restrukturizasiyası ilə bağlı məsələlərin müəyyənləşdirilməsi də öz əksini tapıb.

Dəyişikliyə müvafiq olaraq, kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına və ya qabaqcadan qeydiyyatata alınmış yaşayış sahəsi ilə yanaşı, həmçinin barəsində təminat qeydi aparılmış tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasına veriləcək.

Fərman 03 may 2018-ci il tarixindən etibarən qüvvəyə minib.

6. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası təsdiq edildi

Sənəd: Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Fərman")

İmzalandığı tarix: 01 may 2018-ci il

Şərh: Fərmana əsasən, "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası" (bundan sonra "Qayda") təsdiq edilib. Fərmana uyğun olaraq İpoteka və Kredit Zəmanət Fondunun vergi öhdəliklərindən azad edilməsi ilə bağlı qanun layihəsini bir ay müddətində hazırlayın Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.

Fərman 03 may 2018-ci il tarixindən etibarən qüvvəyə minib.

7. İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsinə dəyişiklik edildi

Sənəd: "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Fərman")

İmzalandığı tarix: 01 may 2018-ci il

Şərh: Fərmanla təsdiq edilmiş "Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası"na (bundan sonra "Qayda") bir sıra dəyişikliklər edilib. Dəyişikliyə əsasən, faiz subsidiyası Qaydaya uyğun olaraq yalnız sahibkarların müvəkkil banklardan manatla aldıkları kreditlərə İpoteka və Kredit Zəmanət Fondunun zəmanət verdiyi təqdirdə həmin kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin ödənilməsi üçün dövlətin əvəzsiz verdiyi maliyyə vəsaitidir. Zəmanət veriləcək kreditlər aşağıdakı tələblərə cavab verməlidir:

-Bir borcunanın bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği 5 000 000 (beş milyon) manatdan, bir-biri ilə əlaqədar borcunanlar qrupunun bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği isə 10 000 000 (on milyon) manatdan çox olmamalıdır. Dəyişiklikdən əvvəl, bir borcunanın və ya bir-biri ilə əlaqədar borcunanlar qrupunun bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği 3 000 000 (üç milyon) manatdan çox olmamalıdır.

- Bir borcunan üzrə bir zəmanətin yuxarı həddi 500 000 (beş yüz min) manatdan 3 000 000 (üç milyon) manata qaldırılır.

Əlavə olaraq, bir-biri ilə əlaqədar borcunanlar qrupu üzrə veriləcək zəmanətlərin məbləği 6 000 000 (altı milyon) manatdan çox olmamalıdır. Əvvəlki redaksiyada bu məbləğ 750 000 (yeddi yüz əlli min) manat idi.

Fərman 06 may 2018-ci il tarixindən etibarən qüvvəyə minib.

8. “Kredit büroları haqqında” qanuna dəyişiklik edildi

Sənəd: “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (“Qanun”)

İmzalandığı tarix: 03 aprel 2018-ci il

Şərh: Qanuna əsasən, Kredit təşkilatları aralarında hüquq münasibətləri 2018-ci il aprelin 1-dək yaranmış barəsində kredit tarixçəsi formalaşdırılan cari borcalanlar kredit hesabətini onların razılığı alınmadan əldə edə bilərlər.

Qanun 6 may 2018-ci il tarixindən etibarən qüvvəyə minib.

9. Mülki Məcəlləyə dəyişiklik edildi

Sənəd: “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” (“Qanun”)

İmzalandığı tarix: 03 aprel 2018-ci il

Şərh: Bu Qanunla edilən dəyişikliyə əsasən, Bank sirrini təşkil edən məlumatlar müştərilərin özləri və onların nümayəndələri, həmçinin kənar auditorlar və maliyyə bazarlarına nəzarət orqanından əlavə olaraq kredit bürolarına da verilir.

Qanun 6 may 2018-ci il tarixindən etibarən qüvvəyə minib.

10. İnzibati Xətalər Məcəlləsinə dəyişiklik edildi

Sənəd: “Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” (“Qanun”)

İmzalandığı tarix: 24 aprel 2018-ci il

Şərh: Dəyişikliyə əsasən, sığortaedən tərəfindən işsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına, yəni:

- sığortaedən kimi qeydiyyatda durmamasına (məcburi dövlət sosial sığortası məqsədləri üçün Dövlət Sosial Müdafiə Fondunda (bundan sonra “Fond” adlandırılacaq) uçota alınmış sığortaedənlər işsizlikdən sığorta məqsədləri üçün Fond da qeydiyyatda alınmış hesab edilir);
- işçiləri işsizlikdən sığorta etdirməməsinə;
- “İşsizlikdən sığorta haqqında” Qanun ilə müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını Fonda ödəməməsinə;
- Əmək Məcəlləsinə uyğun olaraq işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işçiyə xəbərdarlıq edildiyi gündən 5 gün müddətində həmin işçinin peşəsi, ixtisası və əməkhaqqı barədə Fonda rəsmi məlumat verməməsinə;
- sığorta haqqının hesablanmasına və ödənilməsinə, sığorta ödənişinin təyin edilməsinə əsas olan məlumatları Fonda (elektron və ya kağız daşıyıcıda) təqdim etməməsinə;

- Mülki Məcəllə ilə müəyyən edilmiş hallarda özünün yenidən təşkil olunması və ya ləğv edilməsi barədə Fonda məlumat verməməsinə;
- sığorta haqqının hesablanması və köçürülməsinin uçotunu düzgün aparmamasına və bu barədə Fonda hesabatı təqdim etməməsinə, sığorta ödənişi üçün əsas olan sənədlərin və məlumatların qorunub saxlanılmasını təmin etməməsinə görə

fiziki şəxslər 100 AZN, vəzifəli şəxslər 200 AZN, hüquqi şəxslər isə 400 AZN cərimə edilir.

Həmçinin, sığortaolunan tərəfindən sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan hallar barədə 10 gündən gec olmayaraq Fonda məlumat verilməməsinə görə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında cərimə edilir.

Qanun 16 may 2018-ci il tarixindən etibarən qüvvəyə minib.

Bizimlə əlaqə



Murat Karakas

İdarəedici Partnyor

T +994 12 404 8910
E MuratKarakas@kpmg.ru



Müşfiq Əliyev

Partnyor,
Vergi və Hüquq
Departamentinin rəhbəri

T +994 12 404 8910
E maliyev@kpmg.az



Fərid İsayev

Direktor,
Hüquq Xidmətlərinin
rəhbəri

T +994 12 404 8910
E fsayev@kpmg.az

www.kpmg.az



[Privacy](#) | [Legal](#)

You have received this message from KPMG Azerbaijan Limited. If you wish to unsubscribe from the Legislative Update Newsletters, please [click here](#). If you wish to unsubscribe from all KPMG communications, please [click here](#).

If you have any questions, please send an e-mail to fisayev@kpmg.az.

KPMG Azerbaijan Limited, Port Baku, 12th floor, 153, Neftchilar Avenue, Baku, AZ1010, Republic of Azerbaijan

© 2018 KPMG Azerbaijan Limited, a company incorporated under the Laws of Guernsey, acting through its Representative Office in the Republic of Azerbaijan and a member firm of the KPMG network of independent member firms affiliated with KPMG International Cooperative ("KPMG International"), a Swiss entity. All rights reserved.

The KPMG name and logo are registered trademarks or trademarks of KPMG International. © 2018 KPMG Azerbaijan Limited, a company incorporated under the Laws of Guernsey, acting through its Representative Office in the Republic of Azerbaijan and a member firm of the KPMG network of independent member firms affiliated with KPMG International Cooperative ("KPMG International"), a Swiss entity. All rights reserved.